

UNUDULMAZ BİR AD VAR

MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ - GENERAL-MAYOR, NAZİR MÜAVİNİ, ŞƏRQŞÜNAS ALİM



Azərbaycan Xalq Cümhuriyyətinin süqutu dəyərli şəxsiyyətlərin itirilməsi, görkəmli ziyahların ölkədən getməsi, mühacir həyatı yaşamağa məhkum edilməsi demək idi. Belə görkəmli ziyalılardan biri də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər Nazirinin müavini işləmiş Məhəmməd Sadiq İsmayılov bəy oğlu Ağabeyzadədir.

"İsmayıllı bəy Ağabəyov Əli bəy Hüseynzadənin əmisidir. Məkkədə dünyasını dəyişmiş İsmayıllı bəyin övladları, yəni Əli bəyin əmisi uşaqları - Sadıqpaşa, Həzrət bəy, Badam xanım və Rəhim bəydir..."

“Əli bəyin ən yaxın dost və silahdaşlarından olan Sadiq Paşa məşhur general, şərqsünas Məhəmməd Sadiq bəy Ağabəyzadədir” (Azər Turan. “Əli bəy Hüseynzadə”, səh. 210).

Məhəmməd Sadiq bəy (bəzi sənədlərdə Sadiq bəy, Sadiq Paşa, Məmməedsadiq) Ağabəyəzadə (Ağabəyov) 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay qəzasında anadan olmuşdur. Əslən Salyanın məşhur Ağabəylilər nəslindəndi.

TÜRKÜSTANDA HƏRBİ XİDMƏT

M.S.Ağabəyzadə 1883-cü ildə Bəkə realnı məktəbinı əla qiymətlərlə bitirir. Elə həmin il də Peterburq şəhərindəki II Konstantinov hərbi məktəbinə daxil olur, daha sonra Mixaylov Topçular məktəbinə köçürülür. Məktəbi əla qiymətlərlə başa vuran Məhəmməd Sadiq bəy 1886-ci ildə Qafqazda Qars-Aleksandropol qalasında podporuçık (çar ordusunda rütbə) rütbəsində xidmətə başlayır. 1888-ci il avqust ayının 14-də poruçık rütbəsinə yüksələn Ağabəyzadə 1893-cü ildə III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. 1894-cü ildə Məhəmməd Sadiq bəyə şabs-kapitan rütbəsi verilir.

Məhəmməd Sadıq bəy Ağabəyza-
də 1896-cı ildə Rusiya Xarici işlər na-
zirliyinin Asiya departamenti nəzdin-
dəki şərq dilləri üzrə tədris bölməsinə
daxil olur. Hərbi Nazirliyin təklifi və
Xarici işlər nazirliyinin razılığı ilə hə-
lə 1883-cü ildən Tədris bölməsi nəz-
dində zabitlər üçün şərq dilləri kursu
təşkil olunmuşdu; ildə beş dinləyici
qəbul edilməsi şərtidə, təhsil üç illik
olmalı idi. Qəbul imtahanlarına hərbi
məktəb və ali təhsil müəssisələrini bi-
tirən zabitlər buraxılırdılar. Kurslarda
ərəb, türk, fars və tatar dilləri, fransız
ədəbiviyati, beynəlxalq müsəlman hü-

ququ öyrədilirdi. Şərq dilləri kursunda qiyabi təhsil alan M. Ağabəyզadə kuru-su əla qiymətlərlə bitirir.

M. Ağabəyzadə hərbi xidmətini davam etdirmək üçün Türküstan vilayətinə göndərilir. 1897-ci il 4 noyabr tarixindən Əndican qəzasının sahə pristavı olur. 1898-ci il 19 iyulda ona kapitan rütbəsi verilir və Məhəmməd Sadıq bəy IV dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif olunur. 1899-cu il 21 avqustdan Krasnovodsk qəzasının sahə ptistavı işləyir. 1900-cü il iyulun 23-dən Tedcen qəza (inzi-bati ərazi bölgüsü) rəisinin köməkçisi, 1901-ci il 11 oktyabrdan isə Aşqabad qəza rəisinin köməkçisi təyin edilir. Türküstanın son dərəcə çətin və mürrəkkəb şəraitində öz vəzifə borcunu sərəf və ləyaqətlə verinə yetirir.

Məhəmməd Sadiq bəy Ağabəyza-
də 1904-cü il fevralın 26-da podpol-
kovnik rütbəsinə yüksəlir.

Türküstanı yaxından tanıyan Məhəmməd Sadiq bəy burada yerli xalqları yaşam tərzi, məişəti, adət-ənənəsi ilə maraqlanır, atalar sözlərini və məsəlləri toplayır, türk xalqlarının dil xüsusiyyətlərini dərinlən öyrənirdi. Türkmen atalar sözləri və məsəllərini toplayan M.S. Ağabəyəzadə 1904-cü ildə Zakaspi vilayəti türkmənlərinin ləhcəsinə dair

Æ ° æ därsliyini yazar. Rus dilində yazılmış, 135 səhifədən ibarət olan bu dərslik 1904-cü ildə Aşxabadda (Ovaxtlar Aşqabada belə deyirdilər) K.M. Fedorov mətbəəsində çap edilir. Bu əsər şərqsünas P.Şimkeviçin kitabından (1892) sonra Türkmen dilinə dair ikinci dərslikdir.

M. Ağabəyزادənin dərsliyi diqqət mərkəzinə düşdü. Sonradan görkəmlili şərqsünas kimi məşhur olan, tarix elmləri doktoru, professor, Orta Asiya (Daşkənd) Dövlət Universitetinin yaradıcılarından biri, Tacikistan SSR Dövlət Akademiyasının akademiki (1951), Özbəkistan SSR Dövlət Akademiyasının müxbir üzvü (1943), Tacikistan SSR Elmlər Akademiyasının Tarix, Arxeologiya, Etnoqrafiya İnsti tutunun direktoru (1954-cü ildən) Aleksandr Aleksandroviç Semenov (1873-1958) Moskva Universitetinin "Gtnografičeskoe obozrenie" (Mockva, 1904, №4, c. 169-172) jurnalında Məhəmməd Sadiq bəy Agabəyزادənin dərsliyi haqqında yüksək fikir söylədi. İstedadlı şərqsünas, sonradan Petroqrad Şərq dilləri Universitetinin rektoru (1922-1925), SSRİ Elmlər Akademiyasının akademiki (1925-1929) Aleksandr Nikolayeviç Samoiloviç (1880-1938) də Məhəmməd Sadiq bəvin kitabını yüksək qiymətləndirdi.

P. Şimkeviçin kitabından fərqli olaraq, M. S. Ağabəyza də öz dərsliyində təqdim etdiyi nümunələrin transkripsiyasını və ərəb əlifbası ilə yazılışını da göstərmişdi. Bu, dərslikdən istifadə edənlərin işini asanlaşdırır. Mətnlərdə işlənmiş sözlərin rus dilinə tərcüməsi də müsbət hal kimi qiymətləndirilir. Kitabın sonundakı əlavələr onun dəyərini daha da artırır. Türkmen dilini və onun folklorunu diqqətlə araşdırıran M.S. Ağabəyza zəngin materiallar toplayıb, kitabı sonunda ayrıca bir başlıq vermişdir. Burada müəllifin topladığı 160 atalar söyü, məsəller oxu-

cuya təqdim olunur, atalar sözü ve məsəllərin rus dilinə tərcüməsi verilir. Bu əsər Məhəmməd Sadıq bəy Ağabəyzađənin gərgin əməyinin, yorulmaz fəaliyyətinin məhsulu idi. Folklor nümunələrinin ustalıqla, dəqiqliklə tərcüməsi, onların qarşılığının tapılmasına hətta ən istedadlı tərcüməçiləri də razi salır. Bəzən rus şərqsünasları hansı sözdə, məna incəliyində mübahisələr etsə də, Ağabəyovun türkmən dilini, türkmən möşətini, adət-ənənəsini yaşam tərzini, “səhra cəngavrları”nın xarakterini ustalıqla öyrəndiyini qeyd edirlər.

Məhəmməd Sadıq bəy əsərə böyük məsuliyyətlə, bu sahədə təcrübəsi olan əsl şərqşünas alim kimi yanaşmışdı. Bu illərdə Türkmənistanda 30-a yaxın dialekt və şivə var idi. Türkmənistanın mərkəzində Teke(təkə) dialektində, qərb və şimal vilayətlərində yomud dialektində, şərqi Amudərya ətrafında ərsarp dialektində, İran və Özbəkistanla sərhəd rəyonlarda noxur, jevli, xasarlı, eskiçandır, bayat və s. dialektlərdə danışdırılar. Türkmən dilini tədqiq edəndə bu dialektləri fərqləndirə bilmək konkret bir dialektdə, ləhçəyə əsaslanmaq, onu təsvir etmək lazımdı. Birinci dərsliyin müəllifi P.Şimkeviç konkret bir dialektə əsaslanmışdır. Onun götirdiyi nümunələrin yeri, “ünvani” göstərilmirdi. P.Şimkeviçdən fərqli olaraq M. S. Ağabəyզadə türkmən ləhçələrilə yaxından tanış idi və Ağabəyզadə Teke ləhçəsinin təsvirini əsas götürmüştü. Sonradan bu ləhçə türkmən ədəbi dilinin əsasını təşkil etdi. Müasir türkmən ədəbi dili 20-ci əsrin əvvəllərində Teke dialekti əsasında formalasdı.

Bəzi tədqiqatçıların fikrinə görə M. Ağabəyəzadənin əsərində türkmən dilinin qrammatikası kifayət qədər dolğun şəkildə verilməmişdir. Bu, aydınlaşdır. Məhəmməd Sadiq bəyin kitabı elmi, nəzəri qrammatika deyil, Türküstanda yaşayan və işləyen ruslara türkmən dilini öyrətmək və türkmən folkloru ilə tanışlıq məqsədilə yazılmış dərslikdir.

Məhəmməd Sadiq bəyin türkmen dili və onun folklorunu təsvir edən bu əsəri Buxara əmiri Seyid Mir Əbdülləh xan (1859-1910) və onun vəliəhdisi Seyid Alim xanın (1880-1944) nəzərindən yayılmadı. Buxara əmiri Əhəd xan elmi xidmətinə görə Məhəmməd Sadiq bəy Ağabəyzadəni əmirliyin ali mükafatı “Qızıl Ulduz” ordeni ilə təltif etdi. Çar ordusunda xidmət illərində M. Ağabəyzadə Buxara əmirliyinin fars “Şire Xorşid” ordeninə və əmirliyin daha iki ordeninə ləvəq görüldü.

Bu illerdə Məhəmməd Sadıq bəy Ayışə adlı bir özbək qızı ilə evlənir və ömrünün sonuna qə-dər bu məhəbbətə sadıq qalır.

Bu gün Türkmənistan Elmlər Akademiyasının həqiqi üzvü (akademik) Muradgəldi Söyüqov Türkmənistanda türkologiyanın inkişafından danışanda ("Akademik bakış dergisi", sayı: 37 Temmuz-Ağustos 2013) türkmən dil və onun folklorunun öyrənilməsinə hələ XIX əsrin sonu və XX əsrin əvvəllerindən başlandığını və bu işdə şərqşünaslardan P.Şimkeviç və M. S. Ağabəyzzadənin xidmətlərini, onları

ilk kövrək addımlarını qeyd etməyi də unutmur.

Məhəmməd Sadıq bəy Ağabəyovun bu dərsliyi Moskvada Rusiya Milli Kitabxanasında (Saxlanma yeri-S 6094 T 1192) və Aşqabadda Türk-mənistan Dövlət Kitabxanasında saxlanılır.

1908-ci il may ayının 22-də Məhəmməd Sadıq bəyə polkovnik rütbəsi verilir. Lakin türkologiyaya məhəbbət, elmə, müəllimlik peşəsinə maraqlı hərba-topçuluq peşəsinə üstün gəlir. M.S.Ağabəyza dənənin ən böyük arzusu doğma rayona qayıtmaq, burada məktəb açmaq, azərbaycanlı balalarına təhsil vermək idi. Son vaxtlar səhhətindən də çox şikayətlənirdi.

Müsəlmanların əsgərliyə çağırılmalıdır, necə deyərlər, "etibar edilmədiyi" bir dövrdə 48 yaşlı Məhəmməd Sadiq bəy rus ordusunun ən ali hərbi rütbəsinə - general rütbəsinə layiq görülür. Lakin elə həmin ildə də (1913-cü il) general-mayor M. S. Ağabəyza də səhhətinə görə istəfa verir, həyat yoldaşı Ayışə ilə doğma Göycaya qayıdır.

Ona elə gəlirdi ki, herbi karyerası başa çatdı, ömrünün qalan hissəsini sevdiyi peşəyə, müəllimliyə sərf edə bilər, bilik, savad öyrədər. Lakin 1914-cü ildə başlanan I Dünya müharibəsi M.S. Ağabəyzadənin planlarını yenidən dəyişdi. Səhhətindən şikayət edib, tez-tez xəstələnsə də, əsgər andına sadıq qaldı, müharibə vaxtı evdə oturmağı general paqonlarına sığışdırmadı, könüllü olaraq müharibəyə getdi. M.S. Ağabəyzadə Qafqaz və Ukrayna cəbhəsindəki döyüslərdə iştirak etdi. Lakin müharibədə cəmi iki il qala bildi, ağır xəstəliyə görə ordudan tərxis olundu.

Məhəmməd Sadiq bəy yenidən Azərbaycana, ata-baba yurdu Göyçaya qayıtdı. Burada eşitdiyi xəbər Məhəmməd Sadiq bəyi çox kədərləndirdi. Onun ayrılığına dözə bilməyen Ayışə gənc yaşlarında xəstələnib vəfat etmişdi. Məhəmməd Sadiq bəylə Ayışənin nigahından övlad dünyaya gəlmədi. Məhəmməd Sadiq bəy ömrünün sonuna kimi Ayışəni unutmadı, bu sevgiyə sadiq qaldı.

(Davami var)



*Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin
Humanitar fənlər kafedrasının
dosenti,
filologiya üzrə fəlsəfə doktoru*